



Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- Elektrik avtomobillərinin enerji doldurucuları üçün ƏDV-dən azadolma müddəti uzadılıb
- İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər
- İnvestisiya təşviqi sənədinə dəyişikliklərin edilməsi qaydası

Elektrik avtomobillərinin enerji doldurucuları üçün ƏDV-dən azadolma müddəti uzadılıb

8 oktyabr 2024-cü il tarixində "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" ("Dəyişikliklər") qəbul edilib.

Dəyişikliklərə əsasən, elektrik avtomobilləri üçün ikinci və üçüncü dərəcəli elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azad olunma müddəti 1 yanvar 2027-ci il tarixinədək uzadılıb.

Qeyd edək ki, sözügedən ƏDV azadolması 1 yanvar 2022-ci il tarixindən qüvvədədir.

Dəyişikliklər 15 oktyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

İşçilərin Ezamiyyə Qaydalarına dəyişikliklər

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən "İşçilərin Ezamiyyə Qaydalarının təsdiq edilməsi haqqında Qərarda dəyişiklik edilməsi barədə" Qərar ("Dəyişikliklər") qəbul edilmişdir.

Dəyişikliklərə əsasən, yemək və nəqliyyat üçün ayrılan gündəlik ezamiyyə xərclərinin faiz dərəcələri arasında dəqiq bölgü müəyyən edilmişdir.

Bundan başqa, Dəyişikliklərə əsasən, işçilər səsvərmə və ümumxalq hüzn günlərində ezamiyyəyə başladıqda və ya onu başa çatdırdıqda bunun əvəzində istirahət günləri və ya əmək haqqı alırlar. Əlavə olaraq, bu, işçinin həmin dövrlərdə işlədiyi, məsələn, tədris, kurs və konfranslarda və ya oxşar tədbirlərdə iştirak etdiyi halları da əhatə edir. Dəyişikliklərdən əvvəl bu qayda yalnız ezamiyyələrin başlama və bitmə tarixi iş günü

hesab edilməyən bayram və istirahət günlərinə təsadüf etdikdə tətbiq edilirdi.

Yuxarıda qeyd olunan günlərdə görülmüş işlərə görə işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsi ilə müəyyən edilmiş qaydada kompensasiya verilir. Bu, əmək haqqına ekvivalent kompensasiya, iqiqat əmək haqqı və ya əlavə istirahət gününün verilməsi formasında ola bilər.

Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının faiz dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur:

- Mehmanxana xərcləri üçün 70 %;
- Gündəlik yemək xərcləri üçün 25 %;
- Şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər üçün 5 %.

Belə ki, əvvəlki faiz dərəcələri ilə müqayisədə yemək və digər xərclər üzrə faiz dərəcələri arasında aydın bölgü aparılmış, mehmanxana xərcləri üzrə faiz dərəcəsi isə 10% azaldılmışdır.

Xarici ölkələrə ezamiyyələr üzrə ezamiyyə xərclərinin 1 günlük normasının faiz dərəcələri aşağıdakı kimi müəyyən olunmuşdur:

- Mehmanxana xərcləri üçün 60%;
- Gündəlik yemək xərcləri üçün 35%;
- Şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər üçün 5%.

Beləliklə, yemək və digər xərclər üzrə faiz dərəcələri arasında aydın bölgü aparılmış, mehmanxana xərcləri üzrə faiz dərəcəsi isə dəyişməmişdir.

Bundan əlavə, işçilərin dəvət edən şəxslər tərəfindən xarici ölkələrə ezamiyyəyə göndərilməsi zamanı ezamiyyə xərclərinin 1 günlük normasının yeni faiz dərəcələri müəyyən olunmuşdur. Dəyişikliklərə əsasən, müxtəlif növ xərclər üzrə faiz dərəcələri (məsələn, işçilər yemək və ya yaşayış yeri ilə təmin olunduqda fərqli dərəcələr) ətraflı təsvir edilmişdir.

Qeyd etmək vacibdir ki, Qaydalar yalnız dövlət qurumları və müəssisələrinə şamil edilir.

Dəyişikliklər 9 oktyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

İnvestisiya təşviqi sənədinə dəyişikliklərin edilməsi qaydası

2 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə" Fərman ("Dəyişikliklər") qəbul edilib.

Dəyişikliklərə əsasən, sahibkar investisiya təşviqi sənədində ("sənəd") göstərilən məlumatlarda dəyişiklik edilməsi məqsədilə Azərbaycan

Respublikasının İqtisadiyyat Nazirliyinə ("Nazirlik") müraciət edə bilər. Bu müraciətə Nazirlik tərəfindən 5 iş günü müddətində baxılır.

Həmçinin, sahibkar layihəni başqa sahibkara ötürdüyü halda sənədə dəyişiklik edilə bilər. Dəyişikliklər bu prosedur üçün tələb olunan sənədlərin tam siyahısını özündə əks etdirir. Təqdim edilmiş sənədlər qaydasında olduqda və yeni sahibkarın vergilər və digər dövlət ödənişlərinə dair vaxtı keçmiş öhdəlikləri olmadıqda, Nazirlik həmin sənəddə dəyişiklik edilməsi barədə inzibati akt qəbul edir.

Bu prosedurdan sonra 2 iş günü müddətində yeni sənəd və həmin sənədə dəyişiklik edilməsi barədə qəbul edilmiş inzibati akt yeni sahibkara göndərilir və əvvəlki sahibkara bu barədə müvafiq məlumat verilir.

Dəyişikliklər 2 oktyabr 2024-cü il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) sahifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bışkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2024-cü il Ernst & Yanq Holdingqs (SiAyEs) Bİ.Vİ.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyanə görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

[ey.com/az](https://www.ey.com/az)